

## “Kitabi-Dədə Qorqud”un dilində feilin şəkilləri

İlhamə Babanlı

Bakı Dövlət Universiteti. Azərbaycan.

E-mail: babanlyilhame@gmail.com

**Annotasiya.** Feilin şəkil kateqoriyası Azərbaycan dilçiliyində geniş şəkildə tədqiq edilmiş və müzakirələrə səbəb olmuş sahələrdəndir. Məqalədə “Kitabi-Dədə Qorqud” dastanındakı feil şəkilləri tədqiq olunmuşdur. Bu tədqiqatlarda eyni zamanda həm “feilin formaları”, həm də “feilin şəkilləri” terminindən istifadə edilmişdir. Biz son dövrlərdə daha çox ənənə halı almış “feilin şəkilləri” terminindən istifadə etməyə üstünlük verdik və feilin əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkillərini araşdırmağa cəlb etdik.

Məqalənin yazılımasında müxtəlif elmi mənbələrdən istifadə edilmişdir.

**Açar sözləri:** “Kitabi-Dədə Qorqud” dastanı, feilin şəkilləri, qrammatika, türkologiya, yazılı abidə

**Məqalə tarixçəsi:** göndərilib – 12.02.2021; qəbul edilib – 26.02.2021

## Verb moods in the “The Book of Dada Gorgud” language

Ilhamə Babanlı

Baku State University. Azerbaijan.

E-mail: babanlyilhame@gmail.com

**Abstract.** The article deals with the verb mood used in the language of *The Book of Dada Gorgud*. There is underlined that the category of verb mood, which is widely studied in Azerbaijani linguistics, still causes a lot of discussion today. In general, the mood of the verb in the Pro-Turk language was quite developed. This is also shown in the example of the epos *The Book of Dada Gorgud*, where all forms of this category are manifested. Some of these forms are used within the framework of the norms of the literary language, while the other parts attract attention exclusively as dialect facts.

**Keywords:** “The Book of Dada Gorgud”, verb moods, research, grammar, Turkology, language writing monument

**Article history:** received – 12.02.2021; accepted – 26.02.2021

## Giriş / Introduction

Azərbaycan xalqının qan yaddasınınhopduğu, milli kimliyimizi, dilimizi, tariximizi, adət ənənələrimizi, mədəniyyət və etnoqrafiyamızı özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanları elm aləminə XIX əsrin əvvəllərindən bəlli olsa da, əsərin sırf elmi tədqiqinə XX əsrin 50-ci illərindən başlanmışdır. Müxtəlif elm sahələrinin tədqiqatçıları dastanla məşğul olsalar

da, fikrimizcə, əsas ağırlıq həmişə dilçilərin üzərinə düşmüşdür. Əsası alman alimi Fon Ditslə qoyulmuş qorqudşunaslıq türk və Azərbaycan dilçilərinin əsərləri ilə daim zənginlaşmışdır. Dilçilər bu möhtəşəm dastanı müxtəlif aspektlərən araşdırmışlar. Xüsusilə, dastanın morfolojiyası həmişə alimlərin diqqət mərkəzində olmuşdur.

Feil nitq hissələri içərisində ən mütəhərrikidir. Türk dillərində, o cümlədən Azərbaycan dilində ən aktiv işlənmə tezliyinə malik nitq hissəsi feildir. Məhz buna görə də "Kitabi-Dədə Qorqud"da feillərin söz tutumunu, məna qruplarını, quruluşca növlərini, şəkillərini tədqiqata cəlb etmək bu gün aktuallıq kəsb edir.

Feilin şəkil kateqoriyası Azərbaycan dilciliyində geniş şəkildə tədqiq edilib işlənmiş və müzakirələrə səbəb olmuş sahələrdəndir. Feilin şəkillərinin demək olar ki, hamısı aktiv şəkildə dastanda işlənir və çox rəngarəng bir dil mənzərəsi yaradır.

### Əsas hissə / Main Part

#### Əmr şəkli

Feilin əmr şəkli əmr, xahiş, arzu və s. anlamları ehtiva edir. Feilin bu şəkli söz kökünə şəxs şəkilçisi artırmaqla düzəlir. Burada hərəkətin icrası təkcə əmr deyil, xahiş, buyruq, tapşırıq, öyüd əsasında baş verir. Feilin şəkillərini geniş tədqiq edən M.Rəhimovun fikrincə, "II şəxsdə bir qayda olaraq daha çox əmr, buyruq, təkid, I şəxsdə təhrik, sövqetmə, niyyət, çağırış, III şəxsdə isə əmrlə yanaşı, alqış, arzu, qarğış əmlətləri qabarıq şəkildə çıxış edir" [17, s.10]. "Əmr ifadə edən hər hansı bir feil mənaca nisbatən gələcək zamanı bildirir, çünkü əmr müəyyən bir işin icra olunması üçün edilir. İşin icrası isə əmrdən bir saniyə sonra başlana biləcəyi kimi, bir il sonra da başlana bilər" [11, s.187].

Əmr şəkli tarix boyu çoxformalılığı, rəngarəngliyi ilə diqqəti çəkmişdir. Bununla bağlı M.Rəhimov yazır ki, "əgər feilin bir sıra şəkiləri (məsələn, şərt, arzu, lazı) tarix boyu əsasən bir formaya malik olaraq çoxmənalılıqdan vahid bir mənaya doğru inkişaf edib təkmilləşsə, əmr şəkli malik olduğu məna xüsusiyyətlərini əksər halda mühafizə edərək çoxformalılıqdan vahid formaya doğru inkişaf etmiş, bu zəmin əsasında ədəbi dilimizdə təşəkkül tapmışdır" [17, s.7]. Dastan üzərində apardığımız araşdırmalar da M. Rəhimovun haqlı olduğunu göstərir.

"Kitabi-Dədə Qorqud" dastanında əmr şəkli öz zənginliyi, formadüzəldən şəkilçilərinin müxtəlifliyi ilə seçilir. Bu şəkilçilərin bəziləri bu gün geniş işlənirsə, əksəriyyəti arxaiklaşmışdır.

I şəxsin təkində şəxs şəkilçisi **-ayın/-ayım**, **-ayım/-ayım**; I şəxsin cəmində şəxs şəkilçisi: **-alum/-əlim**, **ayım/-avuz/-əvüz** və s. *Yalnız oğul yollarından dönəməyəyim!* [12, s.42]; *Xan babamın qatına bən varayım; Ağır xəzinə, bol*

*ləşkər alayın; Azğun dinlü kafirə bən varayım* [12, s.42]; *Gəlün Dirə xəni tutalım, ağ əllərin ardına bağlayalım, qıl sicim ağ boynına taqalım, alubanı kafir ellərinə yönələlim*"-deyü *Dirə xəni tutdilar* [12, s.43].

Göründüyü kimi, I şəxsdə paralel olaraq 2 şəkilçi işlənir **ayım/-ayım**. Akademik T.Hacıyev bununla bağlı yazmışdır: "Bu paralellik iki şərtlə bağlı ola bilər: 1. Ola bilər ki, Azərbaycan xalq dilinin əsasında duran tayfa dillərindən heç biri hələ qalib gəlməyib, hər biri özünü hiss etdirir; 2. Ola bilər ki, bu paralellərdən biri IX-XI əsrlərdə gələn türklərin dillərinin təsiridir, hələ qaynayıb-bərkiməyib" [10, s.113-116]. Biz də T.Hacıyevin bu mülahizəsini qəbul edirik.

**-ayım/-ayım** I şəxs əmr şəkilçisinin 1920-1937-ci illərin ədəbi-bədii əsərlərində işləndiyi müşahidə edilir. Tərcümə əsərlərində də bu forma özünü göstərir. Feilin əmr şəklinin I şəxsini ifadə edən **-ayım/-ayım** şəkilçisi xalq dilinə keçməmiş, yalnız yazılı dildə türk dilinin təsiri olaraq sünü şəkildə işlənmişdir. Odur ki, 1937-ci il-dən sonra artıq ədəbi dilimizdə çıxmışdır [5, s.248].

"**-ayım/-ayım** forması müasir türk dillərində qaqauz, qumıq, tatar, türk, başqırd və s. ədəbi dilində arzu-əmr çaları yaradan qrammatik vəsitə kimi sabitləşmişdir" [19, s.93]. **-ayım**, **-ayım** şəkilçisi isə H.Mirzəzadənin fikrinə görə, "XIX əsrə qədər öz işləkliyini mühafizə etmişdir; müasir şivələrimizdə bu şəxs şəkilçisinin qalığını görmək mümkündür" [16, s.231]. O, **-ayım**, **-ayım** şəkilçisinin dastan mətnində həm 1-ci şəxsin təki, həm də cəmini ifadə etdiyini bildirmişdir.

**-ayım**, **-ayım** şəkilçisi "Kitabi-Dədə Qorqud"da olduğu kimi, "Dastani-Əhməd Hərami", eləcə də "Vərqa və Gülşah" əsərlərinin dilində də əmrlə yanaşı, arzu məzmunu da bildirir: *Kim*

*qılayın Vərqañun ömrünü kəm; Səni bir dəxi alayın, gedəyin. Nə kim sən bana etdün, bən edəyin* [19, s.94].

“Dastani-Əhməd Hərami”nin dilində də birinci şəxsin həm təkində, həm də cəmində -ayın, -əyin; -ayım, -əyim; -alım, -əlim şəkilçilərindən istifadə edilmişdir: *Səni bən dəxi alayın, gedəyin, Bana etdüğün işi bildirəyin; İzafət bən quluna ver gedəyim, Nəyə gəldi xəbərlərin sorayı; Yigit aydur ki, qızı gizləyəlüm, həramiyi yaluğuz gözləyəlüm* [7, s.583].

Əlinin “Qisseyi-Yusif” poemasının dilində -ayın, -əyin birinci şəxsin təkini, avuz, -əvüz birinci şəxsin cəmini, -alım, -əlim; -ayım, -əyim şəkilçiləri isə birinci şəxsin həm təkini, həm də cəmini bildirir: *Ibn Yabinni bən andan çağırayı; Qulımıza kalə qumaş almayıavuz, Bu satuya hərgiz razi olmayıavuz; Dilərisən, buyurğıl, bən varalım, Aləm içrə qurtları bən dərəlim; İkiləmiz pütxanəyə biz girəlim, Sənəm halın-əhvalın biz soralım; Övladımı toyanca bən görəyim; Bızlər dəxi aya bəndə olayım imdi* [7, s.519-520].

I şəxs cəminin morfoloji əlaməti olan **-alım/-əlim** - “materiallar bu şəkilçilərin bütün dövr-lərdə bir səviyyədə işləndiyini göstərmir. Müasir canlı danışq dili də bunun ümumxalq dilinə dərin nüfuz etmədiyini göstərir” [16, s.229].

A.Əlizadə **-alım/-əlim** şəkilçisindən bəhs edərkən göstərmişdir ki, ümumtürk xarakterli qədim forma olan bu şəkilçinin yerində XVIII əsrən sonra -aq/-ə forması möhkəmlənmişdir. XIX əsrən Azərbaycan ədəbi dilində işlənmə-yən bu formaya sovet dövrü ədəbi dilində yenidən təsadüf edilir və 1937-ci ilə qədər az da olsa, işlənir [5, s.248].

Bu mövzuda T.Hacıyev haqlı olaraq qeyd etmişdir ki, “hər qrammatik şəkilçi fəaliyyət dairəsi kiçildikdə və işləklikdən çıxmaga başladığda o, izsiz-əsərsiz itmir və birdəfəlik getmir... Bədii əsərlərdə ara-sıra işlənir” [9, s.158]. Buna misal olaraq alim əmr şəklinin bir əlaməti kimi işlənmiş **-alım, -əlim** şəkilsinin A.Səhhətin poeziya dilində işlənmə məqamlarına diqqət etmişdir: *Qalxalım, biz dəxi bir ad edəlim* “Digər tə-rəfdən, şəkilçi morfem öz “mənliyini” itirmiş və kök morfemdə daşlaşmışdır; yeni morfem modalliq münasibəti bildirir”. *Tutalım, çox ağıllı tacırsən* [9, s.158].

-ayın, -əyin və -alım, -əlim şəkilçilərindən Göytürk dilində arzu şəklinin şəkli əlaməti kimi bəhs edən Ə.Rəcəbli yazır: “Türkoloqların əksəriyyəti bu fikirdədir ki, həmin şəkilçilər feilin arzu şəklini düzəltməyə xidmət edir. Lakin Azərbaycan dilçilərinin fikrinə görə, -ayın, -əyin və -alım, -əlim şəkilçiləri feilin əmr şəklinin birinci şəxsinin formadüzəldən şəkilçisidir. Ə.M.Dəmirçizadə, M.A.Şirəliyev və H.İ.Mirzəzadə bu fikri xüsusi müdafiə edirlər” [13, s.131]. Biz də ənənəyə sadıq qalib bu şəkilçilər-dən əmr şəklinin əlaməti kimi bəhs etdik.

**-avuz /-əvüz:** “*Baq, baq! Şimdiyə dəkin Qazanıq evin bila yağma edərdik. Şimdi neçün bila olmayıavuz?*”-dedilər [12, s.109].

**-avuz /-əvüz:** şəkilçisi ilə bağlı Ə.Dəmirçizadə yazır: “Şəxsi kitabxananımda olan bir sıra əlyazması qrammatik təhlil kitablarında -avuz /-əvüz şəkilçisinə çox təsadüf olunur. Belə məlum olur ki, bu şəkilçi ümumxalq Azərbaycan dilinin ilk dövrlərində türk tayfa dillərindən birinə mənsub bir ünsür kimi işlənmiş, lakin o qədər də ümumiləşdirilməmiş və nəticədə sıradan çıxmışdır. Bu şəkilçinin müasir Azərbaycan dilinin bəzi şivələrində (Ermənistən SSR –Oxda, Davuz kəndlərində) işləndiyini 1939-cu ildə Yerevan Pedaqoji İnstitutu Azərbaycan şöbəsinin tələbələri mənə bildirdilər” [6, s.102]. Bakı dialekтиndə -egün, -egüz şəklində bu şəkilçi ilə rastlaşıraq: *Gəlin gedəgüz, gedəgün* [18, s.199].

“Dastani-Əhməd Hərami”nin dilində I şəxsin cəmində əmr şəklinin şəkilçisi kimi -avuz, -əviz, -yavuz, -yəviz şəkilçiləri də qeydə alınmışdır: *Mübarək dügün edüb başlayavuz, Ana görə işimiz işləyəvüz* [7, s.583].

Bu şəkilçi orta əsrlərə aid yazılı abilərin dilində işlənərək, “əmr məzmunundan daha çox, təklif, məsləhət, çağırış, nəsihət, xahiş, yalvarış, dua və s. bildirir: *Ertəki maclisdən ayıdaуз xə-tər* (Vərqa və Gülşah); *Sənin qatında həm yalan deyəvüz* (“Hekayəti-Qisseyi-Yusif bin Yəqub”); *Mübarək dügün edib başlayauz* (“Dastani-Əhməd Hərami”) [19, s.96-97].

XVIII əsrən etibarən Azərbaycan dilində əmr şəklinin I şəxs cəmini ifadə etmək üçün -avuz, -əvüz əvəzinə, müasir ədəbi dilin qrammatik normasına çevrilmiş -aq, -ək forması artıq geniş miqyasda işlənməyə başlayır [17, s.19].

## II şəxsin tək şəkilçisi -gil, -gil; II şəxsin cəm şəkilçisi -in, -in, un,-ün/-iniz/-nuz

*Aslan ilə qaplana bir oğul yedirdinsə, degil manşa* [12, s.42]; *Qara qıyma gözləriñ uyxu almış, açgil axı* [12, s.42]; *Qalqubanı yerindən uri durgil, yigitləriñ oxşagıl, boyına algil, oğlu-na uğragıl, yanına alub, ava çıqgil; quş uçurub, av avlayub, oğluñlı oksayub, öldürə görgil* [12, s.41].

XVII əsrin əvvəllərinə qədər ədəbi dilimizdə -gil, -gil şəkilçisi normativliyini saxlamışdı. Sonrakı dövrlərdə isə şəkilcısız forma müəyyənləşdi. “Dastani-Əhməd Hərami”nin dilində bu şəkilçi də qeydə alınmışdır: *Saqın bu razı kimsaya deməgil, Bu sözi kimsaya efaş eyləməgil* [7, s.584].

H.Mirzəzadə feilin əmr şəklini düzəldən -gil, -gil şəkilcisindən bəhs edərkən qeyd edir ki, “bu şəkilçi XVIII əsrə qədər, təxminən bütün türk dillərində müştərək olub, yazıda bir imlaya malik olmuşdur. Lakin sonralar əmr formasının tərkibində ayrılaraq, əhəmiyyətini itirmişdir. Müasir canlı danışq dilində bunun ancaq qalığına rast gəlirik...XVIII əsrənən başlayaraq -gil, -gil yazı dilində tamamilə zəifləyib itir. Canlı danışq dilində olduğu kimi, yazı dilində də -gilən forması normalaşır” [16, s.227].

Bəzən II şəxsin təkində əmr şəklinin müasir dilimizdə olduğu kimi, şəkilcısız işlənməsi də müşahidə olunur:

“Sən əsən ol, anam əsən olsun! [12, s.72], Çal qılıcın, ağam Qazan, yetdim” – dedi [76, s.73] Sən bənim ünüm anla, sözüm diŋlə [12, s.54] Göründüyü kimi, bu sətirlərdə II şəxsin təki, şəkilcısız işlənmişdir.

## II şəxsin cəmi:

*Nə dedigimi yetürüy, geyünimlən mənim şahbaz atımı gətürüy* [12, s.54]; *Mərə, nə dedim yetürüy, Qara ayğırı gətürüy!*-dedi [12, s.56]; *Adaqlusuna aparı, görsün* [12, s.58]. *Bəglər, mənim dəxi haqqıma bir dua eylən.* – Bu sətirdə əmr şəklində olan eyləyin feili səsdüşümü nəticəsində eylən şəklin almışdır (*yıñ> ɳ*) düşmüşdür.

## III şəxsin tək şəkilçisi -sun, -sün; III şəxsin cəmi -sun, -sün+lar, -lər;

*Dövlətsiz şərrindən Allah saqlasun, xanım, sizi!* [12, s.36]; *On otuz on yaşınız dolsun!* [12, s.36]; *Mənim anam mənim üçün qayırmasun!*

*Bir ay baqsun, -Bir ayda varmazsam, iki ay baqsun!; İki ayda varmazsam, üç ay baqsun!; Üç ayda varmazsam, öldüğimi ol vaqt bilsün!* [12, s.71].

Müasir Azərbaycan dilinin qrammatik xüsusiyyətlərindən bəhs sedən M.Hüseynzadə yazır: “...dilimizdə üçüncü şəxsi ifadə etmək üçün yalnız feilin əmr şəklində xüsusi şəkli əlamətə təsadüf edilir ki, bu da əmr şəklini feilin başqa şəkillərində fərqləndirir” [11, s.189].

## Arzu şəkli

Feilin arzu şəkli ədəbi dilimizin yazılı abidələrində -a/-ə şəkilçisi vasitəsilə düzəlib, arzu, istək, gərəklik anlamlarını verir. Müasir dövrümüzə qədər öz əski formasını saxlamışdır. Bu xüsusda H.Mirzəzadəyə görə, “Feilin arzu formasının belə sabit qalmasına baxmayaraq, az da olsa, bu formanın şəkilcisində bir qədər dəqiqlik əmələ gəlmişdir. Başqa sözlə desək, -a, -ə, -ya, -yə şəkilcisində məna müvaziliyi olmuşdur. Bir yerdə arzu, istək, başqa bir yerdə şərt, daha başqa münasibətdə feilin əmr forması kimi işlənmişdir” [16, s.265].

Dastanda feilin arzu şəkli -a/-ə şəkilçisi ilə düzəlir. *Şöylə çalayım ki, günbədlə dardağan olasan*, – dedi [12, s.92]; *Qalqubanı yerimdən duram, derdim.; Qalın Oğuz bəglərindən əhdim bozam derdim...; Qalın Oğuz bəgləri üzərinə yığılıb gəl, derdim* [12, s.93];

Müasir dilimizdə feilin arzu formasını qüvvətəndirmək üçün -a, -ə, -ya, -yə şəkilcisindən başqa, feildən əvvəl *gərək* sözü də işlənilir. Amma dastan mətnində *gərək* sözü vacib şəklini yaradır.

Arzu şəklinin mürəkkəbi *idi* köməkçi sözlərinin iştirakı ilə düzəlir. “Modallıq çaları yaranan isə ədatını feilin arzu şəklinə artırmaq olmur, bu, məntiqcə də mümkün deyil” [11, s.199].

*Qara polad uz qılıcum dartaydım,*  
*Ğafillicə görkli başıq kəsəydim* [12, s.106]  
*“Nolaydi, bu ölüydi, birinə dəxi varaydım,*  
*umarımdan yaxşı-uyar olaydı”, -der.*

-a+ imiş formantı ilə yaranan feillərə dastan mətnində təsadüf etmədik.

### Vacib şəkli

“Kitabi-Dədə Qorqud”un dilində feilin vacib şəkli hərəkətin icrasının zəruriliyini bildirib, feilin təsriflənən və təsriflənməyən (məsdər) formasına *gərək* köməkçi sözünün qoşulması ilə düzəlmüşdür. Beləliklə də, vaciblik, gərəklik anlayışı formalışmışdır. Məsələn, *Qanturalı aydır*: “*Baba, bu sözi sən maşa diməmək gərək idin*” [12, s.80].

Dilimizin Şəki, Zaqatala, Təbriz, Kəlbəcər, Oğuz şivələrində -max məsdər şəkilçisi + *gərək* sözünün birləşməsi ilə feilin vacib şəkli düzəlir. Məsələn, *getmax gerex* [20, s.61].

Başqırd dilində feilin infinitiv forması -*ır-ğə/-erqə/-orğə/-örqə* şəkilçilərinə *kərək* köməkçi sözünün qoşulması ilə düzəlir: *keyenerqə kərək* “geyinmək gərək” [22, s.172].

Müasir dilimizdə isə məlum olduğu kimi, vacib şəkli -*malı/-məli* şəkilçisi vasitəsilə yaranır.

“Dialekt və şivələrimizdə cümlənin xəbəri kimi işlənən vacib şəklinə çox az hallarda rast gəlirik. Vacibin vəzifəsini çox vaxt *gərək* köməkçi sözü ilə işlənən arzu şəkli görür” [18, s.272].

Bu haqda da Ə.Dəmirçizadənin fikirləri məraqlıdır: “...görünür, bu şəkilçi müəyyən qohum dilli bir xalqın və ya bir tayfanın ifadə vasitəsi olaraq sonradan daxil olmuş və tədricən yayılmış bir şəkilçidir” (6,103). E.Əzizov da məsələyə münasibət bildirmişdir: “Ümumiyyətlə, müşahidələr göstərir ki, -*malı/-məli* forması daha çox yazılı dildə işləndiyi halda, vacib şəklinin mənasını ifadə edən *gərək* -a, -ə forması danişqda daha geniş yayılmışdır” [8, s.195]. Danişq dilində *gərək* +a/ə formatının geniş yayılması onun qədimliyini göstərir.

A.Əlizadə isə qeyd etmişdir ki, “feilin vacib şəklinin morfoloji əlaməti olan -*malı*, -*məli* sovetləşmənin ilk günlərindən daha fəal işlənən forma olmuşdur ki, bu da yeni dövlət quruluşunun müxtəlif tədbirlərinin həyata keçirilməsinin vacibliyini göstərməklə əlaqədardır” [5, s.249].

Oğuz qrupu türk dillərinin hamısında vacib şəkli -*malı/-məli* şəkilçisi vasitəsilə düzəlir. Türk dilində: *yazmaliyım, gitmeliyim; qaqaуз dilində biz almalı, siz vermelı. Onnar vermeli;* türkmən dilində: *men qelmeli, sen okamalı və s.* [25, s.159]

E.Əzizov -*maq gərək* formasının türkmən dilində də müşahidə edildiyini və bu zaman məsdərdən sonra mənsubiyət şəkilçisinin də qoşulduğunu göstərir: *Qalla biziñ özümüzizki oni xökman paylaşmaqımız gerek* [8, s.97].

“İş və ya hərəkətin vacibliyini, zəruriliyini ifadə etmək üçün işlənən *gərək* sözü bəzən özündən əvvəl feilin şərt forması ilə də işlənə bilir” [15, s.269].

### Cüntki dedin, əlbətdə varsam gərək Aparsavuz gərək

Türkmən dilində də “Kitabi-Dədə Qorqud”da olduğu kimi, *gerek* köməkçi sözünün feilin şərt şəklinə qoşularaq işlənilməsi halları mövcuddur. *Şol kitap mende bolsa gerek* (Эта книга кажется у меня) - “Bu kitab yəqin ki, məndədir şəklində rus dilinə tərcümə edilmişdir. *Yene-de yarım saqatdan televizor başlasa gerek* “Televizor, yəqin ki, yarım saatdan sonra açılacaq” (Телевизор начнет свою работу, наверное, через пол часа) [25, s.158]. Zənnimizcə, türkmən dilində işlənən bu forma “Kitabi-Dədə Qorqud”da rastlaşdığınız vacib şəklinin relikt halıdır. Göstərilən nümunələrdə də vaciblik, gərəklik anlayışı hiss olunur. Lakin həmin nümunələr feilin şərt şəkli kimi səciyyələndirilmişdir.

“Qutadqu biliq” əsərində isə feilin vacib şəkli bəzən -*ğu*, -*gü* şəkilçisinə *kerek* sözünün qoşulması ilə düzəlir: *tapuğçı yanğılsa okitöu kerek; negüke yanğılmış ayıtgu kerek* [28, s.150]. Qeyd edilənlər *gərək* köməkçi sözünün qoşulması ilə düzələn feilin vacib şəklinin işlənmə tarixiliyinin qədimliyindən soraq verir.

### Lazım şəkli

Feilin lazım şəkli hərəkətin icrasının *lazım* olduğunu bilidirir və feil kökünə -*ası* şəkilçisinin qoşulması ilə yaranır. Lazım şəklində olan feil mənqi baxımdan gələcək zamana aid olur.

*Ölməgə-yitməgə getməmişdim, yatacaq yərim genə bu xarab olasıydı; nolayıdı bənim evimə bir ləhzə baqaydıñız* [12, s.38].

Bu sətirləri izah edən M.Rəhimov yazır: “...-ası,-əsi şəkilçisi istər Azərbaycan dilinin yazılı abidələrində, istərsə də türk dilində müstəqil şəkildə, yəni heç bir yardımçı vasitə olmadan arzu-istək mənasında işlənərkən, əsasən, substantivləşməyə doğru gedən feili sıfət formasında

çıxış edir. Məhz buna görədir ki, çox vaxt cümlə üzvü kimi təyinlə təyin olunanı özündə bir-ləşdirir və substantivləşdiyi üçün isim kimi hal şəkilçisi qəbul edir” [17, s.230]. Dastan mətnində işlənmiş *xarab olasıydı* ifadəsi “xarab olası ev idи” anlamındadır. Doğrudur, burada substantivləşmə var, amma hal şəkilçisi yoxdur. Onu da qeyd edək ki, tədqiqatçı bu sətirləri feili sıfat deyil, məhz feilin arzu, istək mənalı lazım şəkli kimi izah etmişdir.

Ümumilikdə, bu şəkilçinin lazım şəklini ifadə etməsi isə “Dədə Qorqud”un dili üçün səciyyəvi deyil, yəni az təsadüf edilir.

F.Zeynalov bununla bağlı yazır: “Məlum olduğu kimi, bu forma digər türk dillərində məhdud şəkildə işlənir. Bundan əlavə, oğuz qrupu dillərindən başqa, digər türk dillərində bu forma ilə yaranan anaiitik feillər şəxs əks etdirmir, onlar şəxssiz olurlar” [21, s.12].

Qeyd edək ki, “Kitabi-Dədə Qorqud”dastanından yuxarıda verdiyimiz nümunədə də şəkilçi işlənməmişdir.

H.Mirzəzadə feillərə qoşulan –ası şəkilçisindən bəhs edərkən, onu müzare zaman, feilin qəti-gələcək zamanı kimi şərh etmiş və bildirmişdir ki, XVII əsrə qədər bu şəkilçinin feili sıfat şəkilçisi kimi işlənməsinə çox az, gələcək zaman şəkilçisi kimi işlənməsinə isə daha çox təsadüf edilir [14, s.261].

### Şərt şəkli

Feilin şərt şəkli dastan mətnində kifayət qədər geniş yayılmışdır. Müasir dildə olduğu kimi, *-sa/-sə* şəkilçisi vasitəsilə düzəlir və bu zaman işin icrası müəyyən bir şərtə bağlanır.

*Oğul daxı neyləsiün baba ölüb mal qalmasa, Baba malından nə faidə, başda dövlət olmasa* [12, s.36]; *Qaranlı dün içində yol azsañ umuñ nədir?* [12, s.92]; *Ac görsəm, doyurdum, yalınca görsəm donatdım* [12, s.42].

### Bacarıq şəkli

Feilin bacarıq şəkli müasir dilimizdə *-a/-ə + bilmək* şəklində düzəlsə də, “Kitabi-Dədə Qorqud” dastanında inkar formasını müşahidə etdik: burada *-a/-ə + bil +ma/- mə + zaman +şəxs şəkilçisi*. “Məqsədəməvafiq bir mənanı ifadə etmək üçün iki feildən istifadə edilir. Bu feillərdən biri əsas işi, digəri isə bacarıq məzmununu ifadə etməli olur” [11, s.203].

*“Alam” dedi, alımadı* [12, s.108]; *Əgər böylə öldürməzsən bir dörlü dəxi öldüriməzsən, bəllü bilgil!”* – dedilər [12, s.41].

Bu sətirlərdə *alımadı* dedikdə “ala bilmədi”, *oldüriməzsən* dedikdə, “oldürə bilməzsən”, *yenəmədi* dedikdə, isə “yenə bilmədi” nəzərdə tutulur. Eyni zamanda açıq ə saiti qapalı *i* saiti ilə əvəzlənir.

H.Mirzəzadə Azərbaycan dilində tarix boyu bir qayda olaraq bacarıq formasını əmələ gətirmək üçün *bilmək* feilindən istifadə edildiyini, inkarda isə səs dəyişikliyi olduğunu (əsas feilə qoşulan *bil* feili özündən sonra inkarlıq bildirən *-ma, -mə* şəkilçisi qəbul etdikdə *m-in* geriyə təmsili ilə əlaqədar olaraq *bil* sözü tamamilə itir, yəni *m ünsürü* ilə qovuşaraq yeni bir şəkil alır) göstərmişdir [3, s.273].

Sovet dövrü Azərbaycan ədəbi dili məsələlərindən bəhs edən A.Əlizadə feilin bacarıq şəkli haqqında yazırıdı: “1920-1938-ci illərdə inkar formalı feillərdə şəxs şəkilçilərinin işlənməsində maraqlı bir xüsusiyyət də nəzərə çarpır. Müasir Azərbaycan dilində bir qayda olaraq əsas ilə *bil* feili birləşib *yaza bilmək, apara bilmək və s.* kimi mürəkkəb konstruksiyalarda əsasən, bacarıq, imkan mənalarda çıxış edir. Sovet dövrünün ilk illərində belə mürəkkəb konstruksiyaların, xüsusilə inkarlıq formaları ilə qısalılmış şəkildə daha çox birinci, ikinci, üçüncü şəxsin təkində işləndiyi müşahidə edilir...” [5, s.246].

Göründüyü kimi, A.Əlizadənin bəhs etdiyi forma məhz “Dədə Qorqud” dünyasından gəlmış relikt haldır.

### Nəticə / Conclusion

Araşdırımızdan belə nəticəyə gəlirik ki, dildə milliliyi ən çox qoruyub hifz edən nitq hissəsi olan feilin müxtəlif formaları “Kitabi-

Dədə Qorqud” dastanlarında intensiv şəkildə işləndiyi kimi, feil şəkillərinə də dastanda rast gəlirik. Müasir Azərbaycan dilində işlənən feil

şəkillərinin hamısı dastanda işlənir. “Kitabi-Dədə Qorqud”da işlənmiş feilin şəkil formaları

Azərbaycan dili ilə olduğu kimi, digər türk dilləri ilə də müstərəklik təşkil edir.

### Ədəbiyyat / References

1. Axundov A. Seçilmiş əsərləri. 2 cilddə, II c. Bakı: Elm və təhsil, 2012.
2. Axundov Ə. Azərbaycan dilçiliyində qrammatika konsepsiyasının formallaşması tarixi (feil). Bakı: Elm və təhsil, 2012.
3. Azərbaycan dilinin izahlı lüğəti. 3 cilddə, I c. Bakı: Çıraq, 1997.
4. Azərbaycan dilinin qrammatikası. Bakı: Azərb.SSR EA nəşri, 1980.
5. Azərbaycan ədəbi dili tarixi (soviet dövrü). III cild. Bakı: Elm, 1982.
6. Dəmirçizadə Ə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı: APİ, 1999.
7. Əlibəyzzadə E. Azərbaycan dilinin tarixi. 2 cilddə. I c., Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2007.
8. Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafi. Dərs vəsaiti. 2-ci nəşri. Bakı: Elm və təhsil, 2016.
9. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi (Təşəkkül dövrü tədris vəsaiti). Bakı: ADU nəşri, 1976.
10. Hacıyev T. “Kitabi-Dədə Qorqud”un lüğət tərkibi haqqında / “Kitabi-Dədə Qorqud” Ensiklopediyası. 2 cilddə, I c. Bakı: Yeni Nəşrlər Evi, 2000.
11. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. III hissə. Bakı: Maarif, 1983.
12. “Kitabi-Dədə Qorqud” Ensiklopediyası: I cild. Bakı: Yeni nəşrlər, 2000.
13. Məmmədov C. Türk epik ənənəsində Dədə Qorqud. Fil.f.dok...diss. Bakı, 1995.
14. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: AU nəşri, 1990.
15. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı: Azərbaycan Dövlət tədris-pedaqoji ədəbiyyatı nəşriyyatı, 1962.
16. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1980.
17. Rəhimov M. Azərbaycan dilində feil şəkillərinin formallaşması tarixi. Bakı: Azərb. SSR Elmlər Akademiyası Nəşriyyatı, 1965.
18. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Azərtədrisnəşr, 1962.
19. Vəliyev İ.D. Orta əsr Azərbaycan yazılı abidələrinin dilində feilin əmr şəkli / Dilçilik coğrafiyası, tarixi, dialektologiya və türk dillərinin tarixi problemləri. Elmi əsərlərin tematik məcmuəsi. Bakı: Azərbaycan Dövlət Universiteti.
20. Vəliyeva G. Azərbaycan dialektologiyası. Metodiki vəsait. Bakı: Nurlan, 2008.
21. Zeynalov F. Türk dillərində analitik yolla yaranan feil formaları. (Oğuz-səlcuq abidələri üzrə) / Müqayisəli-tarixi türkologiyanın aktual problemləri. Bakı: Azərbaycan Dövlət Universiteti, 1984.
22. Дмитриев Н.К. Грамматика башкирского языка. М.-Л.: Издательство Академии Наук СССР, 1948.
23. Покровская Л.А. Грамматика гагаузского языка. Фонетика и морфология. М.: Наука, 1964.
24. Серебренников Б.А., Гаджиева Н.З. Сравнительно-историческая грамматика тюркских языков. М.: Наука, 1986.
25. Сравнительная грамматика русского и туркменского языков. Фонетика и морфология. I часть. Ашхабад, 1964.
26. Татарская грамматика. Том 2. Морфология. Казань: Татарское книжное издательство, 1993.
27. Урусбиев И.Х. Спряжение глагола в карачаево-балкарском языке. Черкесск: Карабаево-Черкесское кн. изд.-во, 1963.

28. Ercilasun Ahmed B. Kutadgu Bilig Grameri. Fiil. Ankara, 1984.
29. Ergin M. Türk dil bilgisi. İstanbul: Narodna prosveta, 1967.
30. İsa Həbibbəyli. “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya. Bakı: Elm və təhsil, 2020.

## **Наклонения глагола в языке «Китаби-Деде Горгуд»**

**Ильхама Бабанлы**

Бакинский Государственный Университет. Азербайджан.

E-mail: babanlyilhame@gmail.com

**Резюме.** В статье говорится об употребленных в языке «Китаби-Деде Горгуд» наклонениях глагола. Здесь подчеркивается, что категория наклонения глагола, являющаяся широко изученной в азербайджанском языкоznании, и сегодня вызывает немало дискуссий. В целом, в пратюркском языке наклонения глагола были на достаточно развитом уровне. Это можно увидеть и на примере эпоса «Китаби-Деде Горгуд», где проявляются все формы данной категории. Часть этих форм употребляется в рамках норм литературного языка, в то время как остальная часть привлекает внимание исключительно в качестве диалектных фактов.

**Ключевые слова:** эпос «Китаби-Деде Горгуд», наклонения глагола, исследование, грамматика, тюркология, язык, письменный памятник